

ARAŞDIRMA



İsaxan İSAXANLI

AZƏRBAYCANDA LATİN ƏLİFBASINA KEÇİD Tarixə qısa baxış və Fərhad Ağazadə

(Əvvəli ötən sayımızda)

Müəllimlər qurultayında əlifba məsələsi

1906-1907-ci illərdə əlifba məsələsi yenidən gündəmə gəldi. Bununla bağlı Bakıda keçirilən birinci (15 avqust 1906) və ikinci (25 avqust 1907) müəllimlər qurultayı haqqında qısaca danışmaq zəruridir.

1906-cı il may ayının 21-də Nəriman Nərimanov (1870-1925), Həsən bəy Zərdabi (1842-1907), Fərhad Ağazadə (1880-1931) və başqalarının fəal iştirakı ilə müsəlman məktəbləri müəllimləri Bakıda, "Nicat" Cəmiyyətində bir yerə yığışaraq rus-müsəlman məktəblərindəki vəziyyəti müzakirə edirlər. Ətraflı müzakirələrdən sonra 3 bənddən ibarət aşağıdakı qərar qəbul edilir:

1. Avqust ayının 15-də Bakıda müsəlman müəllimlərindən bir iclas (qurultay) tərtib olunsun və iclasa Qafqazın hər yerindən müəllimlər dəvət olunsunlar.

2. Müəllimlərə bu iclasda müzakirə olunacaq məsələlər yazılıb məlum olunsun.

3. Əgər məclisə qeyri yerlərdən müəllimlər az gəlsələr, Bakı müəllimlərinin iclasını iclas-iümumi hesab etsinlər və onun qətnaməsinə külli müəllimlər itaət etsinlər.
(3, F-515, t-1, iş-71, v-14; sitatda orfoqrafiya saxlanılmışdır).

Bundan sonra qurultaya hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün Nəriman

Nərimanov (sədr), Həsən bəy Zərdabi, Fərhad Ağazadə, Əlisgəndər Cəfərzadə və Yusif Əfəndizadədən ibarət xüsusi komissiya təşkil edilir. Qurultayda müzakirə ediləcək hər hansı bir məsələyə aid bütün suallarla yalnız 3 nəfərə - Nəriman Nərimanov, Həsən bəy Zərdabi və Fərhad Ağazadəyə müraciət edilməsi tövsiyə edilirdi. May ayının 21-dən avqust ayının 11-nə qədər 12 iclas keçirilir və müzakirələr nəticəsində keçiriləcək müəllimlər qurultayına hazırlıq işləri tam başa çatdırılır və qurultay avqustun 15-də başlayır.

Birinci qurultayda, əsasən, yeni tədris proqramları, bu tədris proqramlarına uyğun dərsliklərin hazırlanması, tədrisdə "lal metod"un ləğv edilməsi, yeni təlim metodunun müəyyənləşdirilməsi yolu ilə məktəblərdə tədrisin vəziyyətinin yaxşılaşdırılması, müəllimlərin hüquqlarının qorunması, Azərbaycan dili dərslerinin həftəlik saatlarının artırılması və bir sıra başqa məsələlər üzrə vacib qərarlar qəbul edilir. Fərhad Ağazadə qurultayın katibi olmuşdur.

İkinci qurultayın bir il sonra keçirilməsi planlaşdırılır və bu dövrə qədər Azərbaycan dilində müxtəlif dərs kitablarının yazılıması tövsiyə edilir.

İkinci qurultay 1907-ci il avqust ayının 25-də başlayır. Birinci qurultayın tövsiyələrinə uyğun olaraq, Fərhad Ağazadə Abdulla Əfəndizadə və Süleyman Sani Axundovla

birlikdə ərəb əlifbasının ciddi islahı üzərində qurulmuş bir "Əlifba" kitabının layihəsini hazırlamışdılar.

Qurultayın 28 avqust tarixli iclasında bu "əlifba"nın üstünlüklerini sübut etmək üçün Fərhad Ağazadə ətraflı çıxış edir və əlifbanın tətbiq edilməsi məsələsini qaldırır. Bu məsələ ətrafında iclasda möhkəm müzakirələr və hətta mübahisələr olur. Sonda belə qərara alınır ki, şərti olaraq Fərhad Ağazadəyə və başqa bir müəllimə (*təəssüf ki, mənbələrdə bu müəllimin kimliyi haqqında məlumat əldə etmək mümkün olmadı*) bu əlifbanı tətbiq etməyə müvəqqəti icazə verilsin, müəyyən müddətdən sonra bunun məktəblilər tərəfindən necə qarvanılması, uşaqların hansı zaman ərzində kitab və ya qəzet oxumaq səviyyəsinə çatması yoxlanılsın və sonra qəti qərar qəbul edilsin. Başqa mənbələrdə bu məsələnin sonralar necə cərəyan etməsi haqda məlumat tapa bilməsək də, Fərhad Ağazadəyə istinad edərək deyə bilərik ki, qurultayda qəbul olunan bu qərar elə oradaca unudulmuş və nəticəsiz qalmışdı. Fərhad Ağazadə yazır: "*Qurultayın sədarətində əyləşmiş şəxslərin məharəti buradadır ki, nə şışı yandırıldılar, nə də kababı, əlifbamızın qüsurlarını inkar etmədilər. Bizi də izn verdilər ki, yeni əlifbamızı təcrübədən keçirək. Lakin Maarif direktoru bizə izn verərdimi ki, hökumət məktəbində hələ misli görünməmiş, nəticəsi bəlli olmamış bir əlifbani təlim edəydik, rəsmi məktəbdə təcrübələr yapaydıq? İştə, qüsurlar etiraf olundu. Bizi təklif etdiyimiz əlifba da əllərimizdə qalub dünya işığını görmədi. Bundan istifadə edərək, yoldaşlarımızdan Mahmud bəy Mahmudbəyov cənabları, Çernyayevskinin üsuluna təbe olaraq müsəvər türk əlifbasını (M.Mahmudbəyovun "Türk əlifbası və ilk qiraət" dərsliyi nəzərdə tutulur-İ.İsaxanlı) yaratdı ki, indiyə qədər davam edən əlifbaların ən dəyərlisidir.*" (4, səh. 165)

Fərhad Ağazadə İkinci Müəllimlər qurultayında əlifba məsələsinin müzakirəsinə

nail olsa da bundan uzağa getmək mümkün olmadı və bununla bağlı hər hansı bir ciddi qərar qəbul edilmədi. Artıq normal müzakirələrle ciddi nailiyyət əldə ediləcəyinə inanmayan Fərhad Ağazadə bir neçə nəfərlə birlikdə (Süleyman bəy Əbdürəhmanzadə, Süleyman Sani Axundzadə, Abdulla Talibzadə, Abdulla bəy Əfəndizadə və Mahmud bəy Mahmudbəyov) 1907-1908-ci illərdə nəzərdə tutulmuş bütün ciddi dəyişiklikləri özündə birləşdirən "İkinci il" (əlifba təlimindən sonra oxunan birinci kitab) kitabını çap etdirirlər. Bu kitaba qarşı çox böyük narazılıqlar və hücumlar olsa da, kitab nailiyyətsiz ötüşmədi. (*Buna ciddi etiraz edəndərdən biri də, o dövrdə "Səadət" dini cəmiyyətinin eyniadlı məktəbinin müdürü vəzifəsində çalışıyan Əli bəy Hüseynzadə (1864-1940) idi, daha ətraflı məlumat üçün bax: 4, səh. 166-168*). Faktik olaraq bu kitabla və onun təsiri altında yazılmış bir sıra başqa dərsliklərlə köhnə ərəb əlifbasının zəifliyi və yararsızlığı sübut olundu, islah olunmuş yeni əlifba və yazı qaydaları yavaş-yavaş Azərbaycanda və Azərbaycandan kənardə müxtəlif mətbuat orqanlarında, o cümlədən məşhur "Tərcüman" qəzetində təbliğ olunmağa başlandı. Lakin bütün bu cəhdlərə baxmayaraq, əlifba məsələsində rəsmi qaydada ciddi dəyişikliyə nail olunması müşkül bir işə çevrilmişdi. "*Sanki bu bir müqəddəs şeydir, buna dolaşanın əlləri quruyarmış*" (ifadə Fərhad Ağazadənindir-İ.İsaxanlı).

Vacib bir faktı da qeyd edək ki, ikinci qurultayda Fərhad Ağazadə ərəb əlifbasının ciddi islahı uğrunda çalışsa da, hələ 1906-cı ildə o, latin qrafikalı bir əlifba layihəsi yazmışdı. (3, F-515, t-1, iş-12). Görünür, o zaman ərəb əlifbasının yeni latin qrafikalı əlifba ilə əvəz edilə bilməsinə ciddi inanmadığına görə o, qurultayda daha real məsələni - ərəb əlifbasının islah edilməsi məsələsini qoymuşdur. Lakin bu fakta söykənərək hələ o illərdə Fərhad Ağazadənin latin əlifbası haqqında düşündüyünü deyə bilərik.

FAGA-ZADDIN ALIFBASH (1906:1).

REFORMIROVANNYIY ALFABEYT D. AGRABADE (1906r.).

ا	a	a	ء		f
ب	b	b	ك	k	k
پ	p	p	ڪ	q	q
ج	t	t	ڪ	g	g
ڏ	c	c	ڙ	ڻ	ڻ
ڻ	s	s	ڙ	ڻ	ڻ
ڻ	h	h	ڻ	h	h
ڙ	d	d	ڙ	n	n
ڻ	r	r	ڙ	m	m
ڙ	z	z	ڙ	v	v
ڦ	s	s	ڦ	i	i
ڦ	z	z	ڦ	h	h
ڦ	g	g	ڦ	u	u

*F. Ağazadənin latin qrafikali Azərbaycan əlifbası
layihəsi -1906*

Latin əlifbası layihələri və “Ərəbistlər”ə qarşı mübarizə

Əlifba məsələsində yeni canlanma Rusiyada Oktyabr inqilabından sonrakı dövrə təsadüf edir.

1917-ci ildə Rusiyada dalbadal baş verən iki inqilab çar Rusiyasının devrilməsi və Sovet hakimiyyətinin qurulması ilə nəticələndi. Həmin illərdə Azərbaycanda Məmməd Əmin Rəsulzadə (1884-1955), Əlimərdan bəy Topçubaşov (1865-1934) və başqalarının rəhbərliyi altında aparılan siyasi iş Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxardı. Lakin Şərqi dünyasında ilk olaraq qurulan və böyük vətənpərvərlik hissələri və ideyaları ilə fəaliyyətə başlayan Azərbaycan

Xalq Cumhuriyyətinin ömrü cəmi 23 ay oldu və 1920-ci il aprelin 28-də Sovet hakimiyyətinin hərb maşını - Qızıl Ordu Azərbaycanı işğal etdi və bununla da həyata keçirilməsi planlaşdırılan böyük demokratik maarifçilik ideyaları yarımcı qaldı.

Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latin əlifbasına keçirilməsi prosesi çox geniş vüsət almaqdə idi və bu məsələdə ən fəal yenə Fərhad Ağazadə olmuşdur.

O, tez-tez mətbuatda əlifba ilə bağlı məqalələrlə çıxış edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında məlumatlar verir, əlifba məsələsini mətbuatın diqqət mərkəzində saxlayırdı. Artıq əlifba məsələsinin kifayət qədər ciddi müzakirə obyekti nəçərildiyini görən hökumət 1919-cu ildə məsələyə müdaxilə edir, bu məsələ ilə bağlı mart ayının 21-də hökumətin nümayəndəsi Xudadat bəy Məlik Aslanovun məruzəsi dirlənilir və nəticə olaraq 427 sayılı xüsusi qərar qəbul edilir. Qərarda Xudadat bəy Məlik Aslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması xalq maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq xalq maarifi naziri yanında xüsusi komissiya varadılır (6, F-51, t-1, is-30, v-29).

Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt xəstə olması ilə əlaqədar komissiyanın iclaslarında iştirak edə bilmir. Lakin bu məsələlərlə bağlı öz fikirlərini “Azərbaycan” qəzetinin 276, 278, 281, 294, 296 və 302-ci nömrələrində çap etdirdiyi “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində bildirir. O, bu yazılarında ərəb əlifbasının faydasızlığını sübut edir və inkişafa nail olmaq üçün latin əlifbasına keçidin yeğanə düzgün yol olduğunu ciddi dəlillərlə əsaslandırır.

Bu komissiyada 3 layihəyə baxılır. Bunlardan biri Abdulla Əfəndizadənin, biri Məhəmməd Ağa Saxtaxtlının, biri də Abdulla Tağızadə ilə Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi.

Müzakirələr nəticəsində Abdulla Əfəndizadənin layihəsi qəbul edilir və onun "Son türk əlifbası" adı ilə çapına icazə verilir (7). Layihənin



ölkə miqyasında tətbiq edilməsi üçün parlamentə müraciət edilir. Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyət çevrilişi baş verir. Beləliklə, "Son türk əlifbasi" tətbiq olunmamış qalır. Bu haqda Fərhad Ağazadə yazar. "Abdulla bəyin əsəri olan "Son Türk əlifbasi" həm ərəb, həm də latin hərf'lərilə çap edilib ortalığa çıxmışdı isə də, aprel döndərişi səbəbilə məktəbə, məişətə tətbiq edilməyib, boş-boşuna əllərdə qalmışdı" (4, səh.175). Təbii ki, bundan sonra müəyyən müddət əlifba məsələsi arxa plana keçir və məsələnin müzakirəsi müvəqqəti olaraq unudulur. Amma bu susqunluq çox çəkmir, 1921-ci ilin oktyabr ayında Əlirza Rəsizadənin "Kommunist" qəzetində çap etdiridiyi "Əlifbamızı düzəltməkdənsə, dilimizi düzəltməyə çalışalım" adlı yazısı ilə əlifba məsələsində təxminən 6 ay sürən sükut pozulur. Bu yazıya Fərhad Ağazadə "Əlifbanın dil yanlışlıqlarına təsiri" adlı mübahisə ruhunda yazılmış silsilə yazıları ilə cavab verir ("Kommunist" qəzeti, № 228-230, 232-235, 1921). Bu yazılarında Fərhad Ağazadə əlifbanın dəyişdirilməsi vacibliyini çox ciddi dəlillərlə sübut edir və bununla da mətbuat müzakirələrinə, demək olar ki, son qoymuş olur. Bu haqda Fərhad Ağazadə özü yazar: "Əlifbanın dil yanlışlıqlarına təsiri adlı bu məqalələr mübahisə təriqi ilə yazılmışdırda, açıq-açığına meydana girib "Şərqli"nin (F. Ağazadənin-İ. İsaxanlı) iddialarını cürütməyə heç kəsdə cürət olmadı". (4, səh. 177).

Bundan sonra əlifba məsələsində daha praktik addımlar atılmağa başlanılır.

1921-ci ilin dekabr ayından başlayaraq hər həftənin cümə günləri N.Nərimanovun təşəbbüsü ilə dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı: 30 dekabr və 6 yanvar tarixli iclaslarda əlifba məsələsində iki cərəyan yarandı: "Latinçılardır" (ərəb əlifbasının latin əlifbasi ilə əvəz edilməsini israr edənlər) və "ərəbistlər"

دو تغون صدالر:

(آئى) كامەستنە کى اىكىنجى حرفلىسى كىي
ع (معلوم، شان) ع

قىصا صدالر:

ب	b	- - -	غ	g	- - -
پ	p	- - -	ف	f	- - -
ت	t	-	ق	k	- - -
ج	c	- - -	ك	q	- - -
چ	ç	- - -	ڭ	õ	- - -
خ	x	لا	n	- - -
د	d	- - -	ل	l	- - ..
ر	r	- - -	م	m	--
ز	z	- - -	ن	n	- -
ڏ	ڙ	...	ه	h	- - -
س	s	...	و	v	- - -
ش	sh	----			

أوزون صدالر:

ا	ا	-
ء	ء	- - .
ى	ى	..
و	و	- - .
ي	ي	- - .
ئ	ئ	- - .
ۆ	ۆ	- - .
ۈ	ۈ	- - .
ۈز	ۈز	- - .
ۈزۈ	ۈزۈ	- - .

(مېخ) كامەستنە کى اىكىنجى حرفلىسى دېي
(گىت) كامەستنە کى اىكىنجى حرفلىسى كىي
(اوق) كامەستنە کى بىنچى حرفلىسى كىي
(سوز) كامەستنە کى اىكىنجى حرفلىسى كىي
(دوزلى) كامەستنە کى اىكىنجى حرفلىسى كىي
(گونش) كامەستنە کى اىكىنجى حرفلىسى كىي

*Abdulla bəy Əfəndizadənin
"Son Türk Əlifbasi"-1919*

(ərəb əlifbasının islahi tərəfdarları). Yanvar ayının 13-də hər iki tərəfdən ayrıca komissiya

yaradıldı. "Latinçilar" komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi. Fərhad Ağazadə (sədr), Xudadat bəy Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxtlı, Azad Əmirov, Əhməd Pepinov və Hüseyin İsrafilbeyov. "Latinçilar" komissiyasına Fərhad Ağazadənin sədr seçilməsi onun əlifba məsələsində latinçilar arasında böyük hörmət və söz sahibi olduğunu göstərirdi. O dövrde Azərbaycanda istifadə olunan ərəb əlifbasına müəyyən dəyişikliklər etməklə bu əlifbanın saxlanılmasının xeyli tərəfdarları olsada, əlifbanın yeni latin əlifbası ilə əvəz olunmasını yeganə düzgün yol hesab edənlər daha sistemli və əsaslı dəlillər gətirməklə bu mübarizədən qalib çıxıdalar.

O zaman "ərəbistlər" aşağıdakı 7 müd-dəani ortaya qoyaraq latin əlifbasına kecidə heç bir ehtiyac olmadığını israr edirdilər.

1) *Hurufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsayıdı, sabiqədə ərəblərin və indi də yaponların mədəniyyəti olmazdı. Firənglərin və ingilislərin də imlələri çətindir, fəqət onların da mədəniyyəti bundan müşkülə düşməmişdir.*

2) *Ərəb hurufatının çətinliyindən farslar və ərəblər özləri heç bir şikayət etmirlər.*

3) *Hərgah ərəb hurufatının təbdilinə ehtiyac vardırsa, latin hurufatına nə için tərcih verilsin? Başqası yaramazmı?*

4) *Latin hurufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə gələcəkdir?*

5) *Latin hurufatını camaat qəbul edərmi?*

6) *Latin hurufatını qəbul edub-etmək məsələsi üçün Azərbaycan cumhuriyyəti dar bir yerdir. Yalnız burada qəbul edilərsə, islam millatlərindən ayrılmış qalar.*

7) *Hərgah latin hurufatına ehtiyac vardırsa, bunun qəbulu inqilab yolunda deyil, təkamül yolu ilə icra etməlidir. (4, səh. 181; sitatda orfoqrafiya saxlanılmışdır).*

Məhz Fərhad Ağazadə (4, səh. 178-190) bütün bu suallar üzrə kəsərli dəlillərlə bu fikirlərin səhv olduğunu və latin əlifbasına

kecidin ən düzgün və qaçılmaz yol olduğunu səbuta yetirdi və faktik olaraq bundan sonra ərəbistlərin mövqeləri ciddi surətdə zəiflədi.

Bir neçə həftə ərzində keçirilən bu çox vacib müzakirələrin nəticəsi olaraq həm "ərəbistlər"ə, həm də "latinçilar"ə öz vahid layihələrini hazırlayıb hökumətə təqdim etmək təklif edildi. "Ərəbistlər" vahid layihə hazırlaya bilmədilər, lakin "latinçilar" bir neçə müzakirələr keçirərək aprel ayında vahid layihə hazırlayıb hökumətə təqdim etdilər və bu layihə hökumət tərəfindən təsdiq edildi.

Azərbaycan Yeni Əlifba Komitəsinin fəaliyyəti

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi (AYƏK) təşkil edildi. Komitənin yaradılmasında məqsəd dilimizi, yazı və oxu sistemimizi sadələşdirmək məqsədilə ərəb əlifbasının latin əlifbası ilə əvəz edilməsi prosesini tənzimləmək və həyata keçirmək idi. Komitənin ilk tərkibi 5 nəfərdən ibarət idi: Səməd Ağamalioğlu, Fərhad Ağazadə, Xudadat bəy Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov. Komitənin elə ilk iclasında Səməd Ağamalioğlunun təklifilə, "komitənin işlərinin tez və səliqəli getməsi, təşkilatın qüvvətlənməsi və canlanması məqsədilə" komitə daxilində 8 (səkkiz) nəfərdən ibarət xüsusi idarə yaradılır və Fərhad Ağazadə idarənin sədri seçilir. (8; F-103, t-1, iş-4, v-1; YƏK-nin 13 iyun 1922-ci il tarixli 1 sayılı iclas protokolundan çıxarış). Ərəb əlifbasının latin əlifbası ilə əvəz edilməsində bu komitə həllədici rol oynadı və Yeni Türk əlifbasının düzülüşü müəyyənləşdirildi (8, F-103, iş-17, v-84). Bu əlifba qəbul edilərkən təqdim edilən 4 layihədən Abdulla Tağızadə və Mirəziz Seyidovun layihəsi daha çox istifadə edilmişdi. (Qalan 2 layihə Abdulla Əfəndizadə və Məhəmməd Şaxtaxtlinin layihələri idi).

Burada bir məqama diqqət yetirək. 1919-cu ildə Maarif Naziri yanında yaradılan komissiyada müzakirə edilən 3 layihədən biri məhz Abdulla Tağızadə və Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi. Lakin o

A a a Ā	B b be ٻ	C c ce ڇ	Ç ç çe ڇ	D d de ڏ
E e e ī	Ə ə ə ī	F f ef ڻ	G g ge ڻ	H h haş (ڇ)
I i i ī	I, ڦ I, ڦ (ڏاری)	J j je ڙ (ڏئ)	K k ka ڙ	L l el ڙ
M m em ڦ	N n en ڻ	ڦ ڻ sagır nyn	O o O (توز) او	Ө ө θ (سون) او
P p pe ڦ	Q q qu ڪ	Q! q! qqu ڪ	R r er ڙ	S s es ڙ
T t te ڦ	U u u (اونو)	V v ve ,	X x xe ڙ	Y y y (اوزون) و
Z z ze ڙ	Z z ze ڙ	ڙ ڙ ze ش	,	مملوم apostrof
				mə'lym

AYƏK-in qəbul etdiyi yeni türk əlifbası - 1922

zaman bu layihə deyil, Abdulla Əfəndizadənin layihəsi əsas olaraq götürülmüşdü. Göründüyü kimi, keçən 2 il ərzində Abdulla Tağızadə və Mirəziz Seyidov hər biri öz layihəsini hazırlamış, "latinçılardan" komissiyasında öz layihələrinin əsasən qəbuluna nail ola bilmisdir. Ümumiyyətlə, latinlaşma uğrunda mübarizə bir herəkat şəklini aldığı vaxtdan, bu prosesin sonuna qədər bir sıra adamlar, o cümlədən Fərhad Ağazadə, Məhəmməd Ağa Şaxtaxlı, Həmid bəy Şaxtaxlı, Abdulla Əfəndizadə, Abdulla Tağızadə, Mirəziz Seyidov müxtəlif layihələr təklif etməkdə daha fəal olmuşlar. Adı çəkilənlərdən hər birinin öz əlifba layihəsi olmuşdur.

Aparılan işlər nəticəsində "Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbası ilə bərabərhüquqlu və 1924-cü il 27 iyun tarixli qərarla məcburi və dövlət əlifbası

"hesab olundu" (9, səh.67; 8, F-103, iş-13, v-21). Qeyd edək ki, bu komitə yeni əlifba ilə bərabər, müsəlman dünyasında istifadə olunan rəqəmlərin əvəzinə indiki Avropa rəqəmlərini də qəbul etmişdi. Onu da qeyd edək ki, "indiki avropa rəqəmlərini Azərbaycanda ilk dəfə F. Ağazadə işlətmişdir. Yalnız bundan sonra bu rəqəmlərdən Azərbaycan Dövlət nəşriyyatının buraxdığı riyaziyyat dərsliklərində istifadə edilmişdir" (10, səh.9).

Yeni əlifba yolunda savadsızlığın ləğv edilməsi kampaniyası

Bundan sonra yeni əlifba yolunda savadsızlığın ləğv edilməsi kampaniyası geniş vüsət alır. Bu məsələdə də Fərhad Ağazadə ən fəallardan olmuşdur. Yeni əlifbanın öyrədilməsi metodları ilə bağlı o, müxtəlif təlimatlar hazırlayıır, prosesə ciddi nəzarət edirdi. Onun yeni əlifbanın öyrədilməsi məsələsinə aid qeydləri (3, F-515, t-1, iş-18), eləcə də "ikiillik müddətdə SSRİ respublikalarında yeni əlifbanın həyata keçirilməsi üçün metod və tədbirlər" (3, F-515, t-1, iş-8) xeyli maraq kəsb edir. Savadsızlığın ləğv edilməsi prosesinin necə aparılması təqdim olunan yazının məqsədinə aid olmadığı üçün burada, sadəcə olaraq, bəzi statistik rəqəmlər göstərməklə kifayətlənəcəyik.

Əgər 1922-ci ildən 1925-ci ilə qədər yeni əlifba ilə savadlananların sayı cəmi 24. 774 nəfər idisə, sonrakı 3 ildə, başqa sözlə, 1925-1928-ci illər arasında bu rəqəm sürətlə dəyişərək 200.000-ni ötmüşdü. Ümumiyyətlə, 1922-1928-ci illər arasında yeni əlifba ilə savadlananların sayı 240.000-ə yaxın idi ki, bu da əhalinin, təxminən, 13%-i demək idi. Bir faktı da qeyd edək ki, yeni əlifba ilə savadlanma yolunda Yeni Türk Əlifbası Komitəsi və başqa nəşriyyatlar tərəfindən 1928-ci ilin noyabr ayının 1-ə qədər 473 adda, 2.377.350 tirajla kitab çap edilmişdi. (daha ətraflı məlumat üçün bax: 9, səh.68-73).

(Ardı var)